



Yeni Yazarlar və Sənətçilər Qurumu
Association of new Writers and Artists
Организация Новых Писателей и Деятелей Искусства

Hüquqi ünvan: Bakı şəhəri Xaqani 53a, Azərbaycan Yazıçılar Birliyi, 4 mərtəbə

Yazışma: 331-ci otaq, Mətbuat pr., 529-cu məhəllə, Bakı, Az 1073, Azərbaycan R

Tel.: (+99412) 418 93 58; 538 03 17; (050) və (070) 213 40 43;

e-mail: xanaydin@gmail.com, aydinxan@mail.ru / Sayt: www.kitabxana.net, www.yysq.org

Azərbaycan Respublikası Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurası

Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı

KULTUROLOJİ LAYİHƏ



Azərbaycan Respublikasının Prezidenti
yanında Qayri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası

Yeni Yazarlar və Sənətçilər Qurumu
Association of New Writers and Artists



Ədəbiyyatda çağdaş kreativ cərəyanların
analizi və virtual təbliğatı

KULTUROLOJİ LAYİHƏ



1. LAYİHƏNİN ADI

Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı

Bölüm. 17. Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliğinə dair təşəbbüslər

2. LAYİHƏ NƏDƏN BƏHS EDİR

Çağdaş Azərbaycan ədəbiyyatında baş verən ədəbi-estetik, kulturoloji-kreativ yaradıcılıq cərəyanlarının elmi-floloji təhlili, analizi, müsbət və mənfi tərəflərinin araşdırılması, İnternet, eləcə də sosial şəbəkələrdə, yazılı-elektron KİV-də onlar barədə geniş məlumatların yayılması, yeni e-antologiyaların rəqəmsal nəşrə hazırlanması, elektron kitabxanalarda ictimai-mədəni yayımını təşkil etmək. İndiyə qədər rəsmi şəkildə az araşdırılan, tədqiqata cəlb olunmayan, xaricdən gələn, müxtəlif mədəni-mənəvi təsirlər altında Azərbaycana "ixrac edilərək" milli-mənəvi dəyərlərimizi aşınmasına səbəb olan, əksər hallarda mənfi çalarlarıyla klassik ədəbi-mədəni düşüncəmizin gözəl tərəflərini təsirlərə məruz qoyan mövzu və problemlərə aid debat xarakterli virtual-kulturoloji e-akademiyanın

təşkili və onun müxtəlif sosial şəbəkələrdə fəaliyyətini təmin etmək. "Çağdaş Azərbaycan ədəbiyyatının estetik-kulturoloji cərəyanları" virtual-kulturoloji e-Akademiyanın İnternetdə fəaliyyətini genişləndirmək. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmizin mədəni tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq.

3. PROBLEMİN TƏSVİRİ

İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucular, müxtəlif nəsil yazıçılar, tədqiqatçı alimlər, filoloqlar, yaradıcı gənclər, həmçinin yeni nəsil intellektuallar və kreativlər çağdaş Azərbaycan ədəbiyyatında baş verən kulturoloji-estetik, ədəbi-poetik prosesləri davamlı olaraq izləyə bilmirlər.

Hansı ədəbi-estetik, kulturoloji-sənət cərəyanlarının təsiri ilə yaranan ədəbiyyat nümunələrimizlə tanış olmamaq isə yaranmaqda olan söz sənəti nümunələri ilə müasir dünya ədəbiyyatını, eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümunələrini müqayisə edə bilmir, lazımı nəticələr əldə olunmur.

Bu tanışlıq zamanı isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyulur. Eləcə də oxucularımız və elə yazıçı-şairlərimiz də sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən estetik-kulturoloji proseslərin arxasındakı ədəbi-yaradıcılıq, intellektual-kreativ cərəyanları yaxından izləyə bilirlər.

Bədii yaradıcılıqla məşğul olan kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ e-kursa, virtual-kulturoloji e-akademiyaya da böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər. Müxtəlif ədəbi cərəyanlara aid yazıçılarımızın əsərlərindən ibarət silsilə e-kitabların rəqəmsal nəşrinə ehtiyac duyulur, belə bir fəaliyyəti isə dəstəkləməklə həm də gənc ədəbiyyatçıların, filoloqların, estetlərin, tənqidçi və ədəbiyyatşünasların yetişməsinə şərait yaratmış olarıq.

İnternet resurslarında, elektron kitabxana və sosial şəbəkələrdə ədəbiyyat və mədəniyyət sahələri barədə həqiqətləri əks etdirən, dünyanın tanınmış qələm sahibləri – yazıçı və alimlərin, publisist, araşdırmaçı və bloqerlərin ənənəvi ədəbi texnologiyalarla deyil, dünyadan gələn kreativ-poetik düşüncə cərəyanlarının təsirindən əsərlər yazıb-yaradırlar: işıq üzü görmüş kitablarının elektron variantları isə məhdud saydadır. Parəkəndə halda İnternetdə yerləşdirilən, yaxud elektron – rəqəmsal halda az təsadüf olunan bu cür intellektual-kulturoloji, tarixi-kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərəgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə ədəbi-mədəni, kulturoloji-kreativ texnologiya - insanları birləşdirən mənəvi-mədəni dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac var.

Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli disapora mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycanın müxtəlif sivilizasiyaların mövcud olduğu məkan kimi tanınması ilə bağlı dəyərli kitablara, elektron nəşrlərə böyük ehtiyac hiss edilir. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya yarışmasında cavab verməkdən ötrü sərbəllə elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə beynəlxalq elmi-filoloji ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərəgisinə və mütəmadi tanıtımına, təbliğinə böyük ehtiyac duyulur. Müxtəlif ədəbi-mədəni, kreativ-kulturoloji bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış filoloqları, alimləri və yazarlarının əsərlərindən ibarət elektron kitabxananın hazırlanması, həm də yuxarıda sadalanan istiqamətlərdəki boşluqları, qismən də olsa, doldurmağa yönəlib.

İnternetdə yerli və xarici müəlliflərin dəyərli əsərləri barədə geniş məlumatların yayılması, ədəbi-kreativ cərəyanlar mövzusunda elmi əsərlər və məqalələrdən ibarət e- topluların rəqəmsal nəşrə hazırlanması və elektron kitabxanada, sosial şəbəkələrdə yayımını təşkil etmək, sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti gücləndirmək vacibdir ki, vətəndaşlarımız, o cümlədən gənclərimiz xaricdən gələn ziyanlı təsirlərə düşməsin, müxtəlif beyin mərkəzlərinin ədəbiyyat pərdəsi altında bizə yeritmək istədikləri mənfi düşüncə texnologiyalarına maraq göstərməsinlər. İndiyə qədər rəsmi şəkildə az araşdırılan, tədqiqata cəlb olunmayan, xaricdən gələn, müxtəlif mədəni-mənəvi təsirlər altında Azərbaycana "ixrac edilərək" milli-mənəvi dəyərlərimizi aşınmasına səbəb olan, əksər hallarda mənfi çalarlarıyla klassik ədəbi-mədəni düşüncəmizin gözəl tərəflərini təsirlərə məruz qoyan mövzu və problemlərə aid debat xarakterli virtual-kulturoloji e-akademiyanın

təşkili və onun müxtəlif sosial şəbəkələrdə fəaliyyətini təmin etmək lazımdır. "Çağdaş Azərbaycan ədəbiyyatının estetik-kulturoloji cərəyanları" virtual-kulturoloji e-Akademiyanın İnternetdə fəaliyyətini genişləndirməklə həm də IV İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmizin mədəni toleranqlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq vacibdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan müəlliflərin aparıcı dillərdə hazırlanacaq e-nəşrləri, elektron kitablari və elektron mini-kitabxana resursunu İnternetdə yerləşdirilməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin dini-elmi, ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanınmasına, virtual təbliğinə xidmət etməyi nəzərdə tutmuşuq.

4. LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”sından irəli gələn vəzifələrin həyata keçirilməsini dəstəkləmək məqsədilə layihədə strategiyanın bir çox bəndlərinə uyğun fəaliyyət istiqamətləri əsas götürülüb.

Layihə müasir Azərbaycan ədəbiyyatında gedən estetik-kulturoloji prosesləri izləyərək analiz etmək, yaranan maraqlı ədəbi nümunələri elektron formatda nəşrə hazırlamaq, onları İnternetdəki milli resurslarda yerləşdirmək, gənclərə kreativ-estetik dəyərləri aşılmasına, virtual-kulturoloji - sosial şəbəkələrüstü e-akademik, məsafəli, e-kulturoloji laboratoriya təşkil etməklə yaradıcı istedadların kreativ biliklərini artırmaq, müxtəlif ədəbi-estetik cərəyanlara dair filoloq, araşdırmaçı, yazıçı və şairlərin yeni əsərlərindən ibarət e-kitabların hazırlamaq, bu rəqəmsal nəşrlərin İnternetdə virtual sərgisinin və tanıtımının aparmaq, yeni nəslin bədii yaradıcılığını inkişafına, eləcə də müxtəlif ali təhsil ocaqlarında, kitabxanalarda, qurumlarda real-virtual görüşlər vasitəsilə ədəbi-mədəni, elmi-kulturoloji dəyərlərin təbliğinə yönəldilib.

Layihə bu sahədəki boşluqları doldurmaqla, eyni zamanda gənclər üçün müasir Azərbaycan və dünya ədəbiyyatı sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisini təşkil etməyi qarşısına məqsəd qoyur. İnternet və sosial şəbəkələrüstü virtual-kulturoloji, e-akademiyada isə müxtəlif cərəyanlara aid qələm adamları öz təcrübələrini bölüşəcək, muasir dünya estetik-kulturoloji düşüncə texnologiyalarını öyrənilməsinə, analizinə xüsusi önəm veriləcək, qələm adamlarının – düşüncə sahiblərinin öz həmkarları ilə şəbəkələşərək həm öyrənəcək, həm də öyrədəcəklər, istedadlarını inkişaf etdirəcək. Layihə nəticəsində yeni nəsil kreativlər layihəsonrakı bilgilərini oxucular arasında yaymaqla, ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə xidmət etmiş olacaqlar.

Bu intellektual-innovativ layihənin əsas məqsədi respublikamızın və dünyanın tanınmış qələm sahibləri – ədəbi-mədəni xadimləri, yazıçı və alimlərin, publisist, araşdırmaçı və bloggerlərin müxtəlif dillərdə işıq üzü görmüş, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının e-variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ədəbi-mədəni ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də filoloji-mədəni sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəkləyir. Müxtəlif kreativ cərəyanlara həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirmək, mini-elektron kitabxana bölümünü yaratmaq, sosial şəbəkələrdə təbliğ etmək üçün fəaliyyətlərin həyata keçirməkdən əsas məqsəd ədəbiyyatı təbliğ etməkdir. İnternetdə, yaxud elektron – rəqəmsal halda sayı məhdud olan bu cür intellektual-kulturoloji, ədəbi -kreativ materialların toplanması, bəzilərini tərcümə edərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə təbliğ olunması əsas vəzifələrdən biridir.

Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında ədəbiyyat, mədəniyyət və kreativ cərəyanlara aid, ölkəmizdəki ədəbi-mədəni dəyərlərlə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektron kitablar, multimedik imkanlar, yeni İnternet və kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü sambalı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet - yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, estetik fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı müqayisələr aparmaq üçün vacib ədəbiyyatlar, kitablar, materiallara ehtiyacları böyük olur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən ədəbi- kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilmirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər, layihəmizin əsas məqsədlərindən biri də bu istiqamətdə fəaliyyəti gücləndirməkdir.

5. LAYİHƏDƏN FAYDALANANLAR

Çağdaş Azərbaycan ədəbiyyatı və kreativ-mədəni cərəyanlarla maraqlananlar: ölkəmizdə yaşayan, eləcə də dünyanın hər yerinə səpələnmiş 50 milyonluq soydaşımız, oxucular, müxtəlif nəsillər və ədəbi-estetik cərəyanlara aid edilən yazıçılar, şairlər, tənqidçilər, esseistlər, filoloqlar, ədəbiyyatşünaslar, tərcüməçilər, İnternetüstü e-mütaliəçilər, tələbə-gənclər, yeni nəsillər, kreativlər, bloggerlər, sosial şəbəkə istifadəçiləri, KİV nümayəndələri, İKT və nəşriyyat işçiləri, təşkilat üzvləri.

6. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFI ƏRAZI

Azərbaycanda, Bakı şəhərində, eləcə də yazılı və elektron KİV, İnternet və sosial şəbəkələr, elektron kitabxanalar vasitəsilə virtual aləmdə.

7. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR

1. Könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması.

2. "Çağdaş Azərbaycan ədəbiyyatı elektron antologiyası"nı rəqəmsal nəşrə hazırlamaq: e-kitab aşağıdakı ədəbi-estetik cərəyan nümayəndələrinin əsərlərindən ibarət ədəbi-bədii, elmi-filoloji nümunələrdən ibarət olacaq:

a) Çağdaş Azərbaycan realist, lirik, modern, postmodern, şəbəkə poeziyası;

b) Çağdaş Azərbaycan realist, lirik, modern, postmodern, şəbəkə bədii nəsr;

c) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə dramaturgiyası;

d) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə essesi;

z) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə publisistikası;

q) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə elmi-filoloji düşüncəsi;

y) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə ədəbi cərəyanına aid imza sahiblərinin ədəbi söhbətləri;

f) Kulturoloji-estetik e-akademiya materialları: virtual ədəbiyyat e-antologiyası.

3. İnternet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə müasir Azərbaycan ədəbiyyatının müxtəlif kreativ cərəyanlarını geniş ictimaiyyətə və oxuculara tanımaq məqsədilə "Virtual-kulturoloji e-Akademiya"nın (innovativ kurs, sosial şəbəkələrdə qrup və ayrıca mini e-kitabxana) yaratmaq və fəaliyyətinin təşkili.

4. www.kitabxana.net - Milli Virtual-elektron Kitabxanada ayrıca "Müasir Azərbaycan ədəbiyyatı" alt-bölmünü yaratmaq, orada yeni ədəbi e-antologiyaların virtual sərgisini təşkil etmək və oxucuların sərbəst istifadəsinə buraxmaq.

5. Sosial şəbəkələrdə çağdaş Azərbaycan və dünya ədəbiyyatı və mədəniyyətindəki əsas aparıcı estetik-ədəbi cərəyanları tanımaq və təbliğ etmək.

6. Oxucular, xüsusən də yeniyetmə və gənclər arasında yeni e-oxu və e-yazı vərdişlərini aşılamaq. Real və virtual tədbirlər silsiləsi vasitəsilə layihənin və kreativliyin təbliğini aparmaq, çağdaş Azərbaycan ədəbiyyatını, yüksək estetik dəyərləri tanımaq.

7. E-kitabların virtual sərgisinin təşkili: sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliğini keçirmək. Sosial şəbəkələrdə kreativ-kulturoloji cərəyanlarla bağlı e-kitabların təbliği üçün müxtəlif fəaliyyətlərin qurulması. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği və genişləndirilməsinin davamı.

8. KİV-də, TV və radiolarda, İnternetdə təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün kreativ-innovativ fəaliyyətlərin qurulması.

9. Layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.

8. LAYİHƏNİN İCRA MÜDDƏTİ

4 ay (01-04.2017 – 01.08.2017)

(Layihənin icra planı ayrıca cədvəl şəklində tərtib edilir, layihəyə əlavə olunur.)

9. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

1. "Çağdaş Azərbaycan ədəbiyyatı elektron antologiyası"nı rəqəmsal nəşrə hazırlır: elektron antologiya ədəbi-estetik cərəyan nümayəndələrinin əsərlərindən ibarət cürbəcür ədəbi-bədii, elmi-filoloji nümunələri əhatə edən, yüzlərlə ədəbi nümunələrdən, çağdaş Azərbaycan realist, lirik, romantik, modern, postmodern, şəbəkə ədəbiyyatı kimi ədəbi-estetik cərəyanlarının nümayəndələrinin əsərlərindən ibarət 8-10 cild elektron nəşrlər oxucuların ixtiyarına veriləcək.
2. İnternet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə Azərbaycan ədəbiyyatının müxtəlif estetik-kulturoloji - yaradıcılıq cərəyanlarını geniş ictimaiyyətə və oxuculara tanıdılması məqsədilə "Virtual kreativ-estetik e-Akademiyə" (innovativ kurs, sosial şəbəkələrdə qrup və ayrıca mini e-kitabxana) yaradılacaq və fəaliyyət göstərəcək.
3. www.kitabxana.net - Milli Virtual-elektron Kitabxanada ayrıca "Çağdaş Azərbaycan ədəbiyyatı" alt-bölmünü yaradılacaq, orada yeni ədəbi e-antologiyaların virtual sərgisini təşkil ediləcək və oxucuların sərbəst istifadəsinə veriləcək, davamlı olaraq zənginləşdiriləcək.
4. Sosial şəbəkələrdə çağdaş Azərbaycan və dünya ədəbiyyatı və mədəniyyətindəki əsas aparıcı estetik-ədəbi cərəyanları tanıtılacaq və təbliğ ediləcək, müxtəlif polemika və müzakirələr açılacaq.
5. Oxucular, xüsusən də yeniyetmə və gənclər arasında yeni e-oxu və e-yazı vərdişlərini aşılanaq. Real və virtual tədbirlər silsiləsi vasitəsilə layihənin və kreativliyin təbliğini aparmaq, çağdaş Azərbaycan ədəbiyyatını, yüksək estetik dəyərləri tanıtılacaq.
7. Ədəbi cərəyanların elmi-filoloji tədqiqi, analizi və təbliği-tanıdılması genişləndiriləcək.
8. KİV-də, TV və radiolarda, İnternetdə təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün kreativ-innovativ fəaliyyətlər qurulacaq.

Gənclər, yeniyetmələr, sosial şəbəkə istifadəçiləri, ədəbiyyatçılar, araşdırmaçılar, filoloqlaroxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə ölkəmizdəki ədəbi-mədəni məkanda baş verən mədəni-ədəbi, kulturoloji-sosial proseslərin arxasında hansı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün ədəbi-kreativ cərəyanlarla bağlı intellektual-innovativ, virtual-kulturoloji e-resurs yaranacaq, dünyanın aparıcı ölkələrində qəbul olunmuş formatda milli elektron-intellektual resurslarımız zənginləşəcək, filologiya sahəsi və elmləri üzrə yeni elektron kitablar hazırlanaraq istifadəçilərə təqdim olunacaq.

Respublikamızın və dünyanın tanınmış qələm sahibləri – yazıçı və alimlərin, publisist, araşdırmaçı və bloggerlərin müxtəlif dillərdə işiq üzü görmüş, yerli və xarici müəlliflərin azərbaycanca, habelə qismən müxtəlif dillərdəki kitablarının elektron variantları hazırlanacaq, virtual resurslarda yerləşdiriləcək, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılacaq, virtual təqdimatları, e-sərgilərini təşkil ediləcək, eləcə də ədəbiyyat sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlər dəstəklənəcək.

İnternetdə - elektron kitabxanadakı xüsusi resursun - mini-elektron kitabxana bölümünü yaradılacaq, hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca ədəbiyyat - intellektual resursunun – kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi davamlı olaraq aparılacaq, müəllifləri bu işə həvəsləndirəcəyik.

Mütəmadi olaraq İnternetdə, elektron kitabxanada, real tədbirlərdə sosial şəbəkələrdə, KİV-də, e-kitabların virtual sərgisi təşkil olunacaq. Populyar sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği ardıcıl aparılacaq.

Müxtəlif müəlliflərin əsərlərindən ibarət yeni resursun – elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirməklə ədəbiyyatçıların intellektual səviyyəsini qaldırılmasına səbə olacaq.

İctimaiyyətin nümayəndələri, gənclər və universitet tələbələri, müxtəlif qurumlarda real tanıtımı, yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımına xüsusi önəm verəcəyik.

Yazılı və elektron KİV-də, TV və radiolarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlər qurulacaq. Layihə bu sahədəki boşluqları doldurmaqla, eyni zamanda gənclər üçün müasir Azərbaycan və dünya ədəbiyyatı sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisi təşkil edəcək. İnternet və sosial şəbəkələrüstü intellektual-innovativ, virtual-kulturoloji fəaliyyət isə yerli və əcnəbi müəlliflərin qələm təcrübələrinin bölüşməsinə, müasir dünya estetik-kulturoloji düşüncə texnologiyalarını öyrənməsinə təkan verəcək.

10. LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI

Reallaşdırılacaq layihə istənilən vaxt geniş ictimai-mədəni monitorinq üçün açıq olacaq. AMEA elmi-tədqiqat institutları, yaradıcı qurumlar, ali təhsil ocaqlarında çalışan filoloq alimlər və mütəxəssislər monitorinqin işinə cəlb olunması nəzərdə tutulur. AMEA elmi-tədqiqat institutları, yaradıcı qurumlar, ali təhsil ocaqlarında çalışan filoloq alimlər və mütəxəssislər monitorinqin işinə cəlb olunması nəzərdə tutulur.

Gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə, problemə aid xüsusi elektron kitabxananın, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək yeni saytların yaradılmasına çalışılacaq. Elektron kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Gənclər sektoru, müxtəlif nəsil oxucu və yazarlar, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq. Azərbaycanda dini tolerantlıq, ənnəvi dinlər haqqında, onların milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanınması istiqamətində ən yeni texnologiyalardan bəhrələnməklə geniş fəaliyyət göstəriləcək.

11. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLILIĞI

Layihənin qiymətləndirmə meyarlarını və hesabatlılıq formalarını qeyd edin.

Bu layihə ilə bağlı aralıq və yekun hesabatlar həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. Yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun öz saytında yerləşdiriləcək. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, AR Mədəniyyət və Turizm, Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, AR Diaspor Komitəsi kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.

Layihənin yetərinə təbii və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multi-mədəniyyəti geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və mətbuatda - «525-ci qəzet», «Ədalət», «Kredo», «Ədəbiyyat qəzeti» kimi ölkəmizin nüfuzlu mətbu orqanlarında, «Space» TV, İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında, İnternet Tv və radiolarda, Fesybuk, Tvviter, +Google kimi sosial

şəbəkələrdə həyata keçiriləcək kulturoloji layihə, e-nəşrlər, elektron şəbəkə resursu – mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Layihə başa çatdıqdan sonra ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası və əlaqədar qurumlara layihənin nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Şuranın mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portallarına və geniş ictimaiyyətin nümayəndələrinə geniş məlumatlar, hesabatlar təqdim ediləcək.

Kitabxana.net - Virtual Milli Kitabxana kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq. Layihənin yetərinə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın həqiqətlərinin geniş yayılmasına səbəb olacaq.